

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:

  
dos. Zaur Məmmədov  
" " 2025-ci il

### Fənn sillabusu

**İxtisas: 050407- "Marketing".**

**Fakültə: "İqtisadiyyat və idarəetmə"**

**Kafedra: "İqtisadiyyat və innovativ idarəetmə"**

**1. Fənn haqqında məlumat :**

**Fənnin adı:** Reklam işi (İşçi tədris programı: Lənkəran Dövlət Universitetinin 16 dekabr 2024-cü il tarixli 04 sayılı protokolu ilə təsdiq edilmişdir).

**I.Fənn haqqında məlumat :**

**Fənnin kodu:** İPF-B15.

**Tədris ili:** V (2024-2025). Semestr: IX.

**Tədris yükü cəmi:** 60 saat. Auditoriya yükü-20 saat: (Mühazirə 10 saat, seminar-10 saat).

**Təhsilalma forması:** Qiyyabi

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 6

**Auditoriya № :**

**Saat :**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi:** i.f.d. Ferid Xankışiyev

**Kafedranın ünvanı:** Lənkəran şəhəri, Füzuli küç., 170 a, 1 sayılı korpus.

**Məsləhət saatı:** I-II günlər: saat 09<sup>00</sup>-10<sup>00</sup>

**E-mail ünvanı:** ferid\_khan@mail.ru

**III. Tövsiyyə olunan dərslik və dərs vəsaitləri:**

1. Ə.Ə.Əsgərov. "Reklam". Metodik vəsait. Bakı, 2012
- 2.P.X.Axundbəyli. "Reklam fəaliyyətinin təşkili". Bakı, 2005
- 3.T.I.Imanov, Quliyev E.N. "Marketingın əsasları", Bakı, 2003
- 4.Меркатор.Теория и практика маркетинга / Пер.с франц.: В2т.–Т.1.– М.:МЦФЭР, 2006.– 664 с.

5.Амблер Т.А Практический маркетинг /Пер. с англ. под общей ред. Ю. Н. Каптуревского. – СПб: Издательство «Питер», 1999.- 400 с. – (Серия «Теория и практика менеджмента»).

6.Е.Песоцкий.Современная реклама:теория и практика.– М:Издательство: Феникс, 2003 г.

7.Семенов Б.Д. Рекламный менеджмент: учебное пособие.–2-е изд. – М : Информационно – внедренческий центр «Маркетинг», 2001.- 272 с.

**IV.Prerekvizitlər:** Fənnin tədrisi üçün ilkin olaraq "Rəqəmsal marketing" və "Institusional iqtisadiyyat" kimi fənlərin tədrisi zəruridir.

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda "Beynəlxalq marketinq" və "Biznesin əsasları" fənlerinin tədrisinə ehtiyac vardır.

**VI.Fənnin təsviri və məqsədi:** Müasir dövrdə reklam müəssisələrin uğurlu fəaliyyət göstərməsi üçün lazımlı olan ən vacib vasitələrdən birinə çevrilmişdir. Müasir bazarlar get-geđə daha çox keyfiyyətli və rəqabətə davamlı məhsullarla təmin edilir. Belə olan halda isə ixtisaslaşmış reklam işçiləri və eləcə də müasir satış üsulları müəssisələr üçün xüsusi dəyər kəsb edir.

Reklam-alıcıların hərəkətlərini modifikasiya etmək, onların diqqətini öz məhsullarına cəlb etmək, alıcılar arasında müəssisənin müsbət obrazını formalaşdırmaq üçün müəssisələrin ən çox istifadə etdiyi marketing alətlərindən biridir. Müasir bazar iqtisadiyyatı şəraitində effektiv reklam fəaliyyətini təşkil edə bilməyen müəssisələrin satış bazarına aktiv təsir etmək imkanı azalır, həmçinin müəssisənin bazardakı rəqibləri tərefindən bazardan kənarlaşdırılması riski artır. Başqa sözə desək, reklam rəqabət vasitəsi olaraq onun daha da gərginləşməsinə səbəb olur. Bazar rəqabətini gərginləşdirməkən reklam, bazara çıxarılan məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsinə, o cümlədən, onların qiymətinin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı reklam istehlakçılarına hansı müəssisənin məhsul və ya xidmətlərindən istifadə etmələrini seçmək imkanı verir. Reklamin informasiya funksiyasının təsiri nəticəsində bazar, istehlakçı üçün daha əlverişli xarakter alır. Yəni, alıcı öz pul gəlirlərinə, individual xüsusiyyətlərinə və şəxsi motivlərinə, həmçinin öz zövqünə uyğun olaraq məhsul və xidmətlər seçməyə imkan qazanır.

Satışın stimullaşdırılmasının ən geniş yayılmış və ən effektiv təsir göstərən vasitələrindən hesab edilən reklam fəaliyyəti bu və ya digər məhsulun mövcudluğu haqda, habelə onun xarakteristikası haqda alıcılara informasiya vermək, onları məlumatlaşdırmaq funksiyasını yerinə yeti-rir. Firmalar üçün reklamin informasiya funksiyası ikinci dərəcəli əhəmiyyət daşıyır. Reklam vasitəsilə məhsulun üstünlüklerini və onun faydalılığını alıcılara inandırmaq və bununla da, məhsulu bazara irəlilədilməsi firmalar üçün daha vacib əhəmiyyət daşıyır.

**VII.Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII.Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

- 4 bal- tələbenin cavabı qismən doğrudur, lakin mövzunu izah edərən bəzi sehv'lərə yol verir;
- 3 bal- tələbenin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbenin mövzdən qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbenin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirde tələbenin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfle
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

**IX.Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizəm qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X.Təqvim planı:** Mühazirə 10 saat, seminar 10 saat, Cəmi: 20 saat.

№	Keçirilən mühazirə mövzularının məzmunu	Mühazirə	
		Saat	Tarix
1	2	3	4
1.	Mövzu 1.Reklamın iqtisadi mahiyyəti, məqsəd və vəzifələri, funksiyaları.Marketinqin kommunikasiya sistemində reklamın yeri və rolu. <i>Plan:</i> 1.Reklam anlayışı və ona müxtəlif yanaşmalar 2.Reklamın məqsəd və vəzifələri 3.Reklamın iqtisadi və qeyri-iqtisadi funksiyaları 4.Reklamın iqtisadi mahiyyəti 5.Marketinqin kommunikasiya sistemi istehlakçılarla təsir vasitəsi kimi 6.Marketinqin kommunikasiya sisteminin mahiyyəti və məqsədi 7.Marketinqin kommunikasiya sisteminin elementləri	2	
2.	Mövzu 2.Reklamın təsnifatı və formaları.Reklamın yayım vasitələri. <i>Plan:</i> 1.Reklam fəaliyyətinin həyata keçirilməsində mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən reklamın təsnifat əlamətləri və növləri 2.Istehsalçıların və fərdi şəxslərin adından verilen reklam növləri 3.Qarşıya qoyulan məqsəddən asılı olaraq təsnifləşdirilən reklam	2	

	növləri 4.Reklam edilən obyektin xarakterinə görə məhsul və institusional reklamların mahiyəti 5.Reklam yayım vasitələri 6.Hər bir reklam yayım vasitəsinin xarakterik xüsusiyyətləri 7.Reklam yayım vasitələrinin üstünlükleri və çatışmazlıqları 8.Istehsalçılara təsir edən reklam vasitələri		
3.	<b>Mövzu 3. Reklam strategiyasının hazırlanması və yayım vasitələrinin seçilməsi. Reklam bündəsinin işləniləb hazırlanması və hesablanması metodları.</b> <i>Plan:</i> 1. Reklam yayım strategiyası və əsas tərkib hissələri 2. Reklam strategiyasının hazırlanmasında əsas məsələlər 3. Reklam müraciətinin yaradılması mexanizminin hazırlanması 4. Reklam yayım vasitələrinin seçilməsi strategiyasının işləniləb hazırlanması prosesində bündə, rəqabət və marketinglə bağlı vəzifələr 5. Reklamla bağlı fəaliyyət istiqamətlərində reklam bündəsinin yeri və rolü 6. Reklam bündəsinin işləniləb hazırlanması istiqamətləri 7. Reklam bündəsinin xərclərini müəyyən edən əsas amillər 8. Reklam bündəsinin hesablanması zamanı istifadə edilən metodlar	2	
4.	<b>Mövzu 4. Reklam fəaliyyətinin planlaşdırılması və qərarların qəbulu. Reklam fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və hesablanması metodikası.</b> <i>Plan:</i> 1.Reklam fəaliyyətinin planlaşdırılması və qərarların qəbul edilməsində struktur mərhələlər 2.Reklamın planlaşdırılması və qərarların qəbulu 3.Reklam planını marketing planından fərqləndirən cəhətlər 4.Reklam planı planlaşma və qərarların qəbul edilməsində əsas meyarlar 5.Reklam kampaniyası həyata keçirildikdən sonra onun səmərəliliyinin qiymətləndirilimi 6.Reklam fəaliyyətinin səmərəliliyini qiymətləndirən göstəricilər və onların fərqli cəhətləri 7.Reklamın kommunikativ, iqtisadi və sosial səmərəliliyinin müəyyən edilməsi qaydaları 8.Reklamın səmərəliliyinə nəzarətin təşkili	2	
5.	<b>Mövzu 5. Reklam fəaliyyətinin təşkili formaları və reallaşması strategiyası. Reklam müəssisələri və onların təsərrüfat fəaliyyətinin təşkili.</b>	2	

**Plan:**

1. Reklam fəaliyyətinin təşkili və onun həyata keçirilməsi strategiyasının iqtisadi mahiyyəti
2. Reklam fəaliyyətinin əsas təşkili formaları
3. Sifarişinin marketing strategiyası
4. Kopi-strategiyanın formaları
5. Reklam proseslərinin reallaşmasında iştirak edən subyektlər
6. Reklam satışı və istehsal arasında ixtisaslaşmış koordinator rolunu yerin yetirən reklam müəssisələrinin əsas funksiyaları
7. Reklam müəssisələrinin təşkilatı struktur və hər bir struktur bölmənin yerine yetirdiyi vəzifə və funksiyalar
8. Reklam müəssisələri tərəfindən hazırlanın telabatın formalasdırılması
9. Müasir dövrdə reklam işinin inkişafında rəhbərliyin vəzifələri və funkisiyaları

10

**Cəmi:**

**XI. Fənn üzrə tələblər:** "Reklam işi" fənni üzrə tələb və tapşırıqlar aşağıdakılardır:  
 reklamin hansı firmada tətbiq edilməsindən asılı olmayaraq xidmət etdiyi müəssisəyə mənfaət getirməsi metodlarını öyrənmək;  
 reklamin bazarda tələbi formalasdırmaqla yanaşı eyni zamanda istehlakçılara təsir göstərək onu idarə etməyi;  
 müxtəlif tələb, pul vəsaitinə, aliciliq qabiliyyətinə və ənənələrə məxsus olan alicilar üçün bazarın reklamin köməkliyi ilə daha rahat olmasına və s.

**XII. Fənn üzrə təlimin nəticələri.** Müasir dövrdə turizm bazارında rəqabətin güclənməsi məhsulların bazara yeridilməsində çətinlik yaradır. Bu zaman müəssisələr satışın stimullaşdırılmasının bir çox müxtəlif vasitələrindən istifadə edirlər. "Reklam işi" fənninin öyrənilməsi "Marketing" ixtisası üzrə mütəxəssis hazırlığı zamanı nəzəri biliklərlə yanaşı praktik olaraq müxtəlif istehsal sahələrində fəaliyyət göstərən müəssisələrin bir-birləri ilə rəqabət aparmaları, firmaların bütün mümkün vasitələrdən istifadə etməklə öz məhsullarının satışını aktivləşdirməyə çalışmaları kimi real iqtisadi proseslərin araşdırılmasını nəzərdə tutur.

**XIII. Tələbələrin fənn haqqında fikirlərinin öyrənilməsi :** -----

**XIV. Kollokvium sualları:**

1. Reklam anlayışı və ona müxtəlif yanaşmalar
2. Reklamin məqsəd və vəzifələri
3. Reklamin iqtisadi və qeyri-iqtisadi funksiyaları
4. Marketinqin kommunikasiya sisteminin mahiyyəti və məqsədi
5. Marketinqin kommunikasiya sisteminin elementləri
6. Qarşıya qoyulan məqsəddən asılı olaraq təsnifləşdirilən reklam növləri
7. Reklam edilən obyektin xarakterinə görə məhsul və institusional reklamların mahiyyəti
8. Reklam yayım vasitələri
9. Reklam yayım vasitələrinin üstünlükleri və çatışmazlıqları
10. İstehsalçılara təsir edən reklam vasitələri

## XV. İmtahan sualları:

1. Reklam anlayışı və ona müxtəlif yanaşmalar
2. Reklamin məqsəd və vəzifələri
3. Reklamin iqtisadi və qeyri-iqtisadi funksiyaları
4. Marketingin kommunikasiya sisteminin mahiyyəti və məqsədi
5. Marketingin kommunikasiya sisteminin elementləri
6. Qarşıya qoyulan məqsəddən asılı olaraq təsnifləşdirilən reklam növləri
7. Reklam edilən obyektin xarakterinə görə məhsul və institusional reklamların mahiyyəti
8. Reklam yayım vasitələri
9. Reklam yayım vasitələrinin üstünlükleri və çatışmazlıqları
10. İstehsalçılara təsir edən reklam vasitələri
11. Reklam yayım strategiyası və əsas tərkib hissələri
12. Reklam strategiyasının hazırlanmasında əsas məsələlər
13. Reklam müraciətinin yaradılması mexanizminin hazırlanması
14. Reklam yayım vasitələrinin seçilməsi strategiyasının işlənib hazırlanması prosesində bündə, rəqabət və marketinglə bağlı vəzifələr
15. Reklamla bağlı fəaliyyət istiqamətlərində reklam bütçəsinin yeri və rolü
16. Reklam bütçəsinin işlənib hazırlanması istiqamətləri
17. Reklam fəaliyyətinin planlaşdırılması və qərarların qəbul edilməsində struktur mərhələlər
18. Reklamin planlaşdırılması və qərarların qəbulu
19. Reklam planını marketinq planından fərqləndirən cəhətlər
20. Reklam planı planlaşma və qərarların qəbul edilməsində əsas meyarlar
21. Reklam kampaniyası həyata keçirildikdən sonra onun səmərəliliyinin qiymətləndirilməsi
22. Reklam fəaliyyətinin səmərəliliyini qiymətləndirən göstəricilər və onların fərqli cəhətləri
23. Reklamın kommunikativ, iqtisadi və sosial səmərəliliyinin müəyyən edilməsi qaydaları
24. Reklamın səmərəliliyinə nəzarətin təşkili
25. Reklam fəaliyyətinin təşkili və onun həyata keçirilməsi strategiyasının iqtisadi mahiyyəti
26. Reklam fəaliyyətinin əsas təşkili formaları
27. Kopi-strategiyanın formaları
28. Reklam müəssisələrinin təşkilatı strukturu və hər bir struktur bölmənin yerinə yetirdiyi vəzifə və funksiyalar
29. Reklam müəssisələri tərəfindən hazırlanan təlabatın formallaşdırılması
30. Müasir dövrdə reklam işinin inkişafında rəhbərliyin vəzifələri və funkisiyaları

"Reklam işi" fənni üzrə fənninin sillabusu 050408- "Marketing" ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus "İqtisadiyyat və innovativ idarəetmə" kafedrasında müzakirə edilərək təsdiq olunmuşdur (16 dekabr 2024-cü il protokol №4).

Kafedra müdürü:

Fənn müəllimi:

dos. A.T. Əfəndiyeva

dos., i.f.d. F.X. Xankişiyev